



Rəcəb Məmmədov
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru

ALİM OLMAQ ASANDIR?..

Heyif, ömür qısa, arzu genişdir...

M.Müşfiq

Inqilab müəllim ya-
şasaydı, bu gün 85
yaşı olacaqdı...
Yaşasayı?.. Görə-
sən yaşamaq məfhu-
mu nədir?

Əger bizi planetin bütün
diğer varlıqlarından fərqlən-
dirən əsasən mənəvi dünyamızdırsa, əger dünyaya gel-

keşli yaradıcılıq yolunu, xari-
ci teatr xadimləri ilə əmək-
daşlıq fəaliyyətini eks etdirən
onlarla fundamental elmi
əsəri milli teatrşunaslığımıza
bəxş etdi.

Inqilab Kərimovun peda-
qoji fəaliyyəti də diqqətə la-
yiqdir. Bu gün respublikamız-
da incəsənət sahəsində çalış-
anların böyük eksəriyyəti
onun tələbələridir. Onlarla

hər şeyi unudar, bu ünsiyət-
dən zövq alardı...

Qəlbindəki bu duyuları,
başına gələnləri, sənət alə-
mində eşidib gördüklerini,
böyük ehtiram bəslədiyi dos-
tları haqqında xatirələrini
kiçik hekayə, iibrətəmiz rəva-
yətlər şəklində qələmə alardı.
Yazdığı bu həyat hekayeleri-
nin mövzusu çox genişdir,
əslində bunlar hekayə deyil,
Inqilab müəllimin həyata mü-
nasibəti idi. Teatr aləmində
bir çoxunun dəfələrlə eşidib,
tez də unutduğu bu əhvalat-
lar onu rahat buraxır, dam-
la-damla onun təfəkkür süz-
gəcindən keçərək, sətirlərə
düzüldürdə...

Bunları oxuyarkən nəzərə
çarpan əsas cəhət müəllifin
sadə və səmimi olması idi.
O, həyatda da sadəliyə, təv-
zökarlığa üstünlük verə, qa-
zandığı nailiyyətlərlə qurrə-
lənməz, yaradıcılıq anlayışına
da özünəməxsus münasibət
bildirərdi, deyərdi ki, "ya-
radan tek bir Sənsən, ulu
pərvəndigar! Biz yaranmışlar
isə, ancaq Sənin köməyinlə,
hər hansı bir şeyi düzəldən,
araya-ərseyə getirənlərik"...

Sadə və mehriban xasiyətlərinə reğmən, Inqilab
müəllim haqsızlıqla heç vəch-
le barışmazdı. Məddahlıq,
yaltaqlıqla özünə yol açan
şəxsləri, səxsi mənafeyi üçün
istedadlı, namuslu adamları
sixışdıraraq, çörəyinə bais
olan, haqqına haram qatan,
"dəvənin ovsarını uzunqula-
ğın quyruğuna bağlayan" uz-
dənirəq rəhberləri gördükde
dərin iztirab keçirərdi...

Inqilab müəllimin obrazı
tez-tez xatirimdə canlanır.
Gah iş otağında ne isə yazarkən,
gah teatrdə tamaşa izlərkən,
gah mötəber bir tədbirdə çıxış edərkən, gah tele-
viziya kamerası qarşısında
müsahibə verərkən, gah çay
içe-içə dostları ilə maraqlı
söhbət edərkən, gah bağda
ağaclarla qulluq edərkən...
Həmişə də mülayim, qayğılı,
diqqətli, mehriban... Ustادımız - öz yaradıcılığı ilə Azərbaycan
teatrşunaslığında, əməlli ilə hamımızın qel-
bində dərin iz qoymuş, görkəmli alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, sə-
nətşünaslıq doktoru, professor, pedaqoq, tərcüməçi...
Sadə və səmimi insan - Inqilab Saleh oğlu Kərimov...

Alim olmaq asandır mı?...

Əlbəttə, söhbət elinə,

obasına bağlı olan, millətinin

ürəkdən sevən, hər bir hərə-

kəti ilə, insanlarda gözəlliye,

saflığa, ülviliyə, xeyrin qələ-

bəsinə inam yaradan ziyanlı

bir insandan gedirsə, bu hər

kəsə qismət olmur...



diyimiz gündən bütün həyatımız
mənəvi kateqoriyalara
ölçülürse, əger maddi dünyamı
tərəfə etdiyinə baxmaya-
raq, hər gün kiminse səhbet-
lərini, fikirlərini xatırlayırsa,
yaradıldığı əsərlərə müraciət
edirikse, qəlbimizdə onunla
dərdləşib, məsləhətləşirikse,
bu insan barəsində yaşamır
deməyə haqqımız varmı?

Inqilab müəllimin vəfatin-
dan beş ilə yaxın vaxt keçsə
də, biz - onun sənət yoldaşları,
tələbələri, öz təbirinə de-
sək, gənc dostları bu gün
onun təcrübəsinə, müdrik
məsləhətlərinə daha böyük
ehtiyac duyur, coxsayılı əsər-
lərindən bəhrelənirik. Res-
publikada peşəkar teatrşu-
naslığının yaradıcılarından
olan Inqilab Kərimov, 1945-ci
ildə Azərbaycan Teatr İnstitu-
tunda yenice açılmış teatrşu-
naslıq fakültəsinin ilk mezun-
larından idi. Seçdiyi sənətə
bütün varlığı ilə bağlı olan Inqilab
müəllim, hələ gənc yaşı-
larından həmkarları arasında
çalışqanlığı, işinə ciddi, vic-
danlı, məsuliyyətli münasibət-
ti, fəal vətəndaşlıq mövqeyi,
milli təessübkeşliyi ilə hör-
mət qazanmışdı. O dövrə
milli teatr tarixi sahəsində el-
mi yaradıcılıqla məşğul ol-
maq üçün, inanılmaz dərəcə-
də geniş araşdırma və tədqiqat
aparmaqla yanaşı, çox
ciddi senzura səddindən də
aşmaq tələb olundur. Min-
lərlə arxiv sənədini saf-çürük
edib, ağı qaradan ayırmak,
ölkəni qarış-qarış gəzib yüz-
lərlə teatr fədaisinin adlarını
aşkarlamaq, onların sənətə
verdiyi töhfələrə işq salmaq
- o zaman yeni planet kəşf et-
mək qədər çətin idi. Inqilab
müəllim bu vəzifənin öhdə-
sində şərəflə gələrək, Azərbaycan
teatr tarixini yaradılardan
oldu. O, həm respublikada,
həm də ölkəmizdən kə-
narda fəaliyyət göstərən
Azərbaycan teatrlarının, görkəmli
dramaturqların, rejissorların,
məşhur səhnə ustalarının
fəaliyyətini, onların
keçdiyi mürəkkəb, keşmə-

gənc alim, onun rəhbərliyi al-
tında həyata vəsiqə almışdır.
O, hər şeydən önce ünsiyət-
də olduğu gənclərin insani
keyfiyyətlərinə qiymət verir,
onların savadlı olduqları qədər,
mədəni, ləyaqətli, nəcib
olmalarını arzulayırırdı. "Alim
olmaq asandır, insan olmaq
çətin" ifadəsini onun dilindən
tez-tez eşidərdik. Ürəyinə ya-
tan tələbələrin adını unut-
maz, yeri düşdükə onlar
haqda hörmətlə danışar, baş-
qalarına nümunə göstərərdi.

Çox ince, həssas qəlbə malik

olan Inqilab müəllim, soyuq

bir qış gündə imkansız tə-
ləbələrdən birinin dərsə na-
zıq pencəkdə göldiyini görüb,

narahat olmuş, öz paltosunu
ona bağışlamışdı...

Inqilab müəllim elmə, ya-
radıcılıqla bağlı olduğu qədər
də, ailəsinə, dostlarına, eli-
nə-obasına bağlı idi. Çox
maraqlı səhətləri vardı. Hər
dəfə dünyalar qədər sevdiyi
anası Türfə xanımdan, vaxt-
sız vəfat etmiş qardaşı Fər-
mandan danışdıqda kövrəlirdi.
Həmyerliyi və yaşıdı olan
şair Əli Kərimlə Bakıya insti-
tuta imtahan verməyə gəldiyi
barədə, son tikəsini bölüşdürü-
yü tələbə yoldaşları haqqında,
əsgərlək də başına gələn-
lərdən, ciyin-ciyinə çalışdığı
həmkarlarından, bağ qonşuları-
ndan özünəməxsus tərz-
də, aramla danışardı. Nəvə-
lərini çox sevər, onların işlə-
rindən, dərslərindən daim xə-
bərdar olardı, nəticələri, əkiz
qardaşlar Ayxan və Vaqiflə
bir yerdə olduğu zaman isə

